

**"Azərbaycan Beynəlxalq Bankı" ASC-də hüquqi şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və kredit təşkilatlarına göstərilən bank xidmətləri üzrə
TARİF CƏDVƏLİ**

Xidmət növü	Tariflər	
	Milli valyutada aparılan əməliyyatlar	Xarici valyutada aparılan əməliyyatlar
Hesabın açılması		
Bank hesabının açılması	pulsuz	
Hesab üzrə sənədlərin verilməsi		
Hesab üzrə çıxarışların verilməsi	pulsuz	
Bank-maliyyə sənədlərinin, o cümlədən çıxarışların surətinin verilməsi ¹ (hər bir sənədə görə)	Cari il - 2 AZN; əvvəlki illər - 10 AZN	
Arayışın verilməsi	10 AZN	
Hesab üzrə aparılmış əməliyyatlar haqqında məlumatlandırma		
Cari hesab üzrə SMS-məlumatlandırma	pulsuz	
Cari hesab üzrə e-mail məlumatlandırma	pulsuz	
Nağd vəsaitin qəbulu və verilməsi		
Hesabdan nağd vəsaitin verilməsi	0,5%	0,6%
Hesaba nağd vəsaitin qəbulu	pulsuz	
Müştərinin digər filialdakı/şöbədəki hesabına nağd vəsaitin qəbulu	0,05% (minimum 1 manat, maksimum 50 manat)	0,05% (minimum \$1 ekv., maksimum \$50 ekv.)
İstifadəyə yararsız əskenasların qəbulu və dəyişdirilməsi	5%	
Metal pullarının qəbulu və dəyişdirilməsi (10 AZN-dən çox olduqda)	5%	
Nağd vəsaitin alınması üçün çek kitabçası (25 vərəq)	6 AZN	
Nağd vəsaitlərin və qiymətliyərin inkassasiyası	razılışmaya əsasən	
Köçürmələr		
Bankdaxili köçürmələr		
Müştərinin bir filialda/şöbədə olan hesablarına köçürmə	pulsuz	
Müştərinin digər filialda/şöbədə olan hesabına köçürmə	0.02% (minimum 1 AZN - maksimum 20 AZN)	0.02% (minimum \$1 ekv. - maksimum \$20 ekv.)
Digər bankdaxili köçürmə	0.05% (minimum 1 AZN - maksimum 50 AZN)	0.05% (minimum \$1 ekv. - maksimum \$50 ekv.)
Respublikadaxili köçürmələr		
XÖHKS vasitəsilə	0.1% (minimum 1 AZN - maksimum 50 AZN)	-
AZIPS vasitəsilə	0.15% (minimum 3 AZN - maksimum 100 AZN)	-
Respublikadaxili valyuta köçürməsi	-	0.1% (minimum \$1 ekv. - maksimum \$50 ekv.)
İcra edilmiş köçürmənin araşdırılması	10 AZN	\$ 10 ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi	5 AZN	\$ 5 ekv.
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	5 AZN	\$ 5 ekv.
Respublikadan kənara köçürmələr		
Köçürmə	-	0.30% (minimum \$30 ekv. - maksimum \$500 ekv.)
Təcili icra edilən köçürmə (valyutalaşma tarixi cari iş günü olmaq şərti ilə)	-	0.5% (minimum \$40 ekv. - maksimum \$600 ekv.)
İcra edilmiş köçürmənin araşdırılması (xarici bankın xidmət haqqı da əlavə oluna bilər)	-	\$ 50 ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi	-	\$ 50 ekv.
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması	-	\$10 ekv.

Mübadilə əməliyyatları (konvertasiya)	
Bankın alışı/satışı məzənnəsi ilə aparılan konvertasiya əməliyyatları	pulsuz
Elektron bankçılıq	
İnternetBank xidmətinə qoşulma	pulsuz
İnternetBank açarlarının əldə edilməsi	
Açarların sayı bir və ya iki olduqda	pulsuz
2-dən çox olduqda əlavə hər açara görə birdəfəlik ödəniş	30 manat

¹ - "Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"-ın müddəalarına uyğun

Xidmət növü	Tariflər	
	Milli valyutada aparılan əməliyyatlar	Xarici valyutada aparılan əməliyyatlar
Qarantiya əməliyyatları		
Respublikadaxili tender qarantiyaları		
Qarantianın açılması	0.2% (min. 30 AZN ekv. - maks. 1000 AZN ekv.)	
Qarantiya məbləğinin artırılması (artırılan məbləğə hesablanır)	0.2% (min. 15 AZN ekv. - maks. 1000 AZN ekv.)	
Digər bankın kontr-qarantiyası əsasında qarantianın açılması	0.2% (min. 100 AZN ekv.)	
Digər bankın kontr-qarantiyası əsasında açılmış qarantiya məbləğinin artırılması (artırılan məbləğə hesablanır)	0.2% (min. 100 AZN ekv.)	
Qarantianın Bank tərəfindən avizolanması	0.1% (min. 50 AZN ekv. - maks. 300 AZN ekv.)	
Qarantiya üzrə təqdim olunmuş sənədlərin qəbulu, yoxlanılması və ödənilməsi	0.1% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)	
Qarantiya şərtlərinin dəyişdirilməsi	25 AZN ekv.	
Qarantianın ləğvi	25 AZN ekv.	
ABB tərəfindən açılmamış və avizolanmamış qarantiyalar üzrə məlumat və sorğuların göndərilməsi, yönəldilməsi və s.	50 AZN ekv.	
Yerli poçt xidmətləri (hər göndərməyə görə)	10 AZN	
Xarici poçt xidmətləri (hər göndərməyə görə)	70 AZN	
Respublikadaxili digər qarantiyalar (tender qarantiyaları istisna olmaqla)		
Qarantianın açılması	0.2% (min. 30 AZN ekv.)	
Qarantiya məbləğinin artırılması (artırılan məbləğə hesablanır)	0.2% (min. 15 AZN ekv.)	
Digər bankın kontr-qarantiyası əsasında qarantianın açılması	0.2% (min. 100 AZN ekv.)	
Digər bankın kontr-qarantiyası əsasında açılmış qarantianın məbləğinin artırılması (artırılan məbləğə hesablanır)	0.2% (min. 100 AZN ekv.)	
Qarantianın Bank tərəfindən avizolanması	0.1% (min. 50 AZN ekv. - maks. 300 AZN ekv.)	
Qarantiya üzrə təqdim olunmuş sənədlərin qəbulu, yoxlanılması və ödənilməsi	0.1% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)	
Qarantiya şərtlərinin dəyişdirilməsi	50 AZN ekv	
Qarantianın ləğvi	50 AZN ekv	
ABB tərəfindən açılmamış və avizolanmamış qarantiyalar üzrə məlumat və sorğuların göndərilməsi, yönəldilməsi və s.	50 AZN ekv	
Yerli poçt xidmətləri (hər göndərməyə görə)	10 AZN	
Xarici poçt xidmətləri (hər göndərməyə görə)	70 AZN	
Respublikadankənar qarantiyalar və stand-by akkreditivləri		
Qarantianın açılması	-	0.2% (min. 50 USD ekv.)
Qarantiya məbləğinin artırılması (artırılan məbləğə hesablanır)	-	0.2% (min. 50 USD ekv.)
Digər bankın kontr-qarantiyası əsasında qarantianın açılması	-	0.2% (min. 100 USD ekv.)
Digər bankın kontr-qarantiyası əsasında açılmış qarantianın məbləğinin artırılması (artırılan məbləğə hesablanır)	-	0.2% (min. 100 USD ekv.)
Qarantianın Bank tərəfindən avizolanması	-	0.1% (min. 50 USD ekv. - maks. 500 USD ekv.)
Qarantiya üzrə təqdim olunmuş sənədlərin qəbulu, yoxlanılması və ödənilməsi	-	0.1% (min. 100 USD ekv. - maks. 500 USD ekv.)
Qarantianın şərtlərinin dəyişdirilməsi	-	100 USD ekv.
Qarantianın ləğvi	-	100 USD ekv
Qarantiya üzrə sənədlərin ödənişsiz qaytarılması	-	100 USD ekv
ABB tərəfindən açılmamış və avizolanmamış qarantiyalar üzrə məlumat və sorğuların göndərilməsi, yönəldilməsi və s.	-	100 USD ekv
Yerli poçt xidmətləri (hər göndərməyə görə)	-	10 AZN
Xarici poçt xidmətləri (hər göndərməyə görə)	-	70 AZN

Xidmət növü	Tariflər	
	Milli valyutada aparılan əməliyyatlar	Xarici valyutada aparılan əməliyyatlar
Akkreditiv əməliyyatları		
Respublikadaxili akkreditivlər		
Akkreditivin açılması	0.2% (min 30 AZN ekv.)	
Akkreditiv məbləğinin artırılması (artırılan məbləğə hesablanır)	0.2% (min 30 AZN ekv.)	
Akkreditivin avizolanması	0.1% (min. 50 AZN ekv. - maks. 500 AZN ekv.)	
Ötürüləbilən (transferable) akkreditivin ötürülməsi	0.2% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)	
Akkreditiv üzrə təqdim olunmuş sənədlərin qəbulu, yoxlanılması	0.1% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)	
Akkreditiv üzrə təqdim olunmuş sənədlərin ödənilməsi	0.1% (min. 100 AZN ekv. - maks. 500 AZN ekv.)	
Akkreditiv şərtlərinin dəyişdirilməsi	100 AZN ekv.	
Akkreditivin ləğvi	100 AZN ekv.	
Akkreditiv üzrə sənədlərin ödənişsiz qaytarılması	100 AZN ekv.	
Digər məlumatların, sorğuların göndərilməsi, yönəldilməsi və s.	100 AZN ekv.	
Yerli poçt xidmətləri (hər göndərməyə görə)	10 AZN	
Xarici poçt xidmətləri (hər göndərməyə görə)	70 AZN	
Respublikadankənar akkreditivlər		
Akkreditivin açılması	0.2% (min. 30 USD ekv.)	
Akkreditiv məbləğinin artırılması (artırılan məbləğə hesablanır)	0.2% (min. 30 USD ekv.)	
Akkreditivin avizolanması	0.1% (min. 50 USD ekv. - maks. 500 USD ekv.)	
Ötürüləbilən (transferable) akkreditivin ötürülməsi	0.2% (min. 200 USD ekv. - maks. 500 USD ekv.)	
Akkreditiv üzrə təqdim olunmuş sənədlərin qəbulu, yoxlanılması	0.1% (min. 100 USD ekv. - maks. 500 USD ekv.)	
Akkreditiv üzrə təqdim olunmuş sənədlərin ödənilməsi	0.1% (min. 100 USD ekv. - maks. 500 USD ekv.)	
Akkreditiv şərtlərinin dəyişdirilməsi	100 USD ekv.	
Akkreditivin ləğvi	100 USD ekv.	
Akkreditiv üzrə sənədlərin ödənişsiz qaytarılması	100 USD ekv.	
Digər məlumatların, sorğuların göndərilməsi, yönəldilməsi və s.	100 USD ekv.	
Akkreditiv üzrə draftların hazırlanması və digər konsaltinq xidmətləri	100 USD ekv.	
Yerli poçt xidmətləri (hər göndərməyə görə)	10 AZN	
Xarici poçt xidmətləri (hər göndərməyə görə)	70 AZN	
Inkasso əməliyyatları		
Sənədlərin inkassoya qəbulu	0.1% (min. 100 USD ekv.)	
Yerli poçt xidmətləri (hər göndərməyə görə)	10 AZN	
Xarici poçt xidmətləri (hər göndərməyə görə)	70 AZN	

<i>Xidmət növü</i>	<i>Tariflər</i>
<i>Kart Əməliyyatları</i>	
Əmək haqqı layihəsi çərçivəsində kartlara köçürülən vəsait	0.80%
Əmək haqqı kartının xidmət haqqı	Müqavilə əsasında tənzimlənir
Korporativ və biznes kartı	15 AZN
Korporativ və biznes Gold kartı	30 AZN
Sahibkart illik xidmət haqqı	10 AZN
POS-terminal vasitəsi ilə gömrük ödənişlərinin aparılması	0.15% (minimum 1 AZN - maksimum100 AZN)